



Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə

Qərar № 140

Bakı şəhəri, 25 dekabr 1997-ci il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiqi haqqında» 1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. «Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları» təsdiq edilsin.

Azərbaycan Respublikasının Baş naziri

A. RASI-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1997-ci il, № 6, maddə 549) («VneshExpertService»).

30 iyun 2000-ci il tarixli, 108 nömrəli; 5 avqust 2005-ci il tarixli, 151 nömrəli; 20 aprel 2011-ci il tarixli, 54 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService»).

*Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
1997-ci il 25
dekabr tarixli
140*

Azərbaycan Respublikası gömrük sisteminin büdcədənəknar inkişaf fondu haqqında Əsasnamə və ondun vəsaitinin xərclənməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası gömrük sisteminin büdcədənəknar inkişaf fondu (bundan sonra gömrük sisteminin inkişaf fondu) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 398-ci maddəsinə müvafiq olaraq yaradılır və Azərbaycan Respublikasında gömrük siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Gömrük sisteminin inkişaf fondunun vəsaiti Azərbaycan Respublikasında gömrük sisteminin fəaliyyət göstərməsinin təmin edilməsi və inkişaf etdirilməsi, Azərbaycan Respublikasında gömrük işinin təkmilləşdirilməsi, sosial sahənin inkişaf etdirilməsi, gömrük orqanlarının, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan elmi-tədqiqat təşkilatlarının, laboratoriyaların və tədris müəssisələrinin saxlanmasına, maddi-həvəsləndirici və sosial-mədəni fondunun artırılmasına yönəldilir.

1.2. Gömrük sisteminin inkişaf fondunun vəsaiti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin operativ idarəçiliyində və sərəncamında yerləşir, istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

1.3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyinə müəyyən olunmuş qaydada gömrük sisteminin inkişaf fondunun vəsaitindən istifadə olunması barədə rüblük və illik hesabat təqdim edir.

2. Gömrük sisteminin inkişaf fondunun yaradılması

2.1. Gömrük sisteminin inkişaf fondu aşağıdakı mənbələr hesabına yaradılır:

- mal qismində Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla, o cümlədən müşayiət olunmayan bağajda, beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları;
- Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərə ixtisas attestatının verilməsinə və ixtisas attestatının bərpasına gömrük tədiyələrinin ödənişinə zəmanət verən bankların və digər kredit təşkilatlarının reyestrə salınmasına görə alınan yığımlar;
- gömrük işi sahəsində qaçaqmalçılıq və gömrük qaydalarının pozulması işi üzrə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət mülkiyyətinə

keçirilmiş malların, nəqliyyat vəsaitlərinin və digər əşyaların satışından əldə edilən vəsait;

- ~~girov predmeti hesab olunan malların və nəqliyyat vasitələrinin hərəqlərdə satışından əldə olunan vəsaitin dövlət büdcəsinə çatacaq hissəsindən artıq olan məbləğ;~~
- Azərbaycan Respublikası gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalara və gömrük qaydalarının pozulmasına görə müsadirə edilmiş malların və nəqliyyat vəsaitlərinin satışından əldə edilən və yaxud onların dəyərini tutulmasından əldə edilən vəsait, cərimələr və yığımlar;
- Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən, valyutanın tənzimlənməsi haqqında mövcud qanunvericilik və normativ aktlarının, eyni zamanda gömrük qaydalarının pozulması və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən hüquqpozmalar nəticəsində müsadirə olunan valyuta;
- gömrük sisteminin inkişaf fondunun vəsaitlərinin bankların və digər kredit orqanlarının hesablarında yerləşdirmək və saxlamaqdan əldə edilən gəlirlər;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisə, idarə və təşkilatların təsərrüfat hesablı fəaliyyətindən əldə edilən gəlirdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan vergi və rüsumlar ödənildikdən sonra qalan gəlir;
- gömrük hərəqlərində iştirakdan tədiyələr və komisyon mükafatlandırılması;
- qabaqcadan qərar qəbul etməyə görə tədiyələr;
- maddi ziyanın ödənilməsi məbləği, Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulan digər gömrük tədiyələri;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılan sair daxilolmalar.

2.2. Gömrük sisteminin inkişaf fondunun vəsaiti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin banklarda və ya digər kredit idarələrində açılan hesablaşma və valyuta hesabına, habelə komitənin tabeliyində olan gömrük orqanlarının, idarə və təşkilatların büdcə vəsaiti üzrə cari hesabına köçürülə bilər.

3. Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi Qaydaları

3.1. Gömrük sisteminin inkişaf fondunun vəsaiti aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün yönəldilir:

- Azərbaycan Respublikasında gömrük siyasətinin işlənməsi və həyata keçirilməsinə, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin və marağının təmin və icrasına nəzarət edilməsinə, Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş mövcud qanunvericiliyin gözlənilməsinə;
- Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin və onun ayrı-ayrı bölmələrinin inkişafına, Azərbaycan Respublikasının beynəlxalq istehsalat kooperasiyasında iştirakına təsir göstərilməsinə;
- gömrük işi sahəsində qanun pozulmasına qarşı mübarizə aparılmasına;
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin, valyuta nəzarətinin, habelə Azərbaycan Respublikası üçün həyati əhəmiyyət kəsb edən strateji malların ixracına nəzarətin həyata keçirilməsi və təkmilləşdirilməsinə;
- Azərbaycan Respublikasında gömrük statistikasının aparılmasına, dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların, habelə vətəndaşların gömrük məsələləri üzrə beynəlxalq əməkdaşlığının təmin edilməsinə;
- gömrük idarələrinin normal işləməsi və inkişaf etdirilməsinin təmin edilməsinə;
- gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə və sosial sahənin inkişaf etdirilməsinə;

- *gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının dəyərinin ödənilməsinə;*
- Azərbaycan Respublikası gömrük orqanlarının infrastrukturunun yaradılmasına, gömrük anbarlarının, müvəqqəti saxlama anbarlarının, başqa obyektlərin, habelə gömrük əməkdaşları üçün fərdi və ya kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
- gömrük orqanları əməkdaşlarına səhiyyə xidmətinin təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə;
- Azərbaycan Respublikası gömrük sistemi əməkdaşlarının mədəni-məişət şəraiti və sosial müdafiəsi ilə bağlı tədbirlərin büdcə maliyyələşdirilməsi hesabına mümkün olmayan hissəsini ödəmək üçün;
- gömrük kadrlarının hazırlanması, yenidən hazırlıq keçməsi, habelə Dövlət Gömrük Komitəsinin tədris müəssisələrinin saxlanılması və inkişaf etdirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə;
- inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeçiliyində olan elmi-tədqiqat təşkilatlarının fəaliyyətinin təmin edilməsinə və əlavə xərclərinin maliyyələşdirilməsinə;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan müəssisə və təşkilatların yaradılması və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsinə;
- gömrük orqanlarının aldığı kredit borclarının qaytarılmasına;
- Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı digər xərclərin maliyyələşdirilməsinə (bu xərcləri ayrılmış büdcə vəsaiti hesabına tam və ya qismən örtmək mümkün olmadığı təqdirdə);
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeçiliyində olan idarə və təşkilatların maddi-maraq və sosial-mədəni tədbirlər fondunun möhkəmləndirilməsinə və onun pul vəsaiti ehtiyatının yaradılmasına.

3.2. Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir və bu vəsaitin xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir.